



İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2012-ci ilin iyun ayı və ilin ilk yarısında apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, iyun ayında Azərbaycanda deflyasiya qeydə alınıb. Belə ki, ötən ay ölkədə istehlak qiymətləri 0,29 faiz azalıb. Bu azalma əvvəlki ayda olduğu kimi, ərzaq məhsullarının ucuzlaşması hesabına baş verib: ay ərzində ərzaq məhsulları 0,61 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,03 faiz, xidmət tarifləri isə 0,17 faiz artıb. May ayına nisbətə iyun ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,9 faiz, regionlarda isə 0,39 faiz ucuzlaşıb.

Bu zaman ərzaq məhsulları Bakıda 0,43 faiz, regionlarda 0,79 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları isə əksinə, Bakıda 0,04 faiz, regionlarda isə 0,02 faiz bahalaşdı. Xidmətlərin dəyəri Bakıda 0,17 faiz, regionlarda isə 0,16 faiz artıb. Ay ərzində ən çox gilə (23,20 faiz), armud (19,60 faiz) və digər məhsullar ucuzlaşdı. Bahalaşma isə çimərlik üçün rezin ayaqqabılar (16,56 faiz), göy lobyə (12,56 faiz), baş soğan (12,07 faiz) və digər məhsullarda qeydə alındı. Hesablamalar göstərib ki, 2012-ci ilin ilk yarısında ölkədə 0,11 faiz, o cümlədən Bakıda 1,30 faiz inflyasiya, regionlarda isə 1,06 faiz deflyasiya qeydə alındı. Bu zaman ərzaq məhsulları 0,05 faiz, xidmətlər 1,66 faiz bahalaşdı, qeyri-ərzaq məhsulları isə 0,96 faiz ucuzlaşdı. Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 6,58 faiz bahalaşma qeydə alındı. Bu zaman Bakıda qiymətlər 9,37 faiz, regionlarda isə 3,84 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında (10,46 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 0,18 faiz, xidmətlərdə isə 4,85 faiz təşkil edib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında iyun ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 162,57 manat, pensiyaçılar üçün 147,71 manat, 0-14 yaşlı uşaqlar üçün isə 203,04 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 98,60 manat, pensiyaçılar 89,81 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 112,31 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,49 manat, pensiyaçılar üçün 35,29 manat, 0-14 yaşlı uşaqlar üçün 73,36 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib. Xatırladaq ki, "Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında" Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib. İTM

İctimaiyyətlə əlaqələr departamenti